

# AKADEMİK İSA HƏBİBBƏYLİNİN AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİNİN DÖVRLƏŞDİRİMƏ KONSEPSİYASI

**Geniş elmi-nəzəri təfəkkürə malik Isa Həbibbəylinin böyük xidmətlərindən biri də Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirmə konsepsiyasını hazırlaması və inkişaf mərhələlərini müəyyən etməsidir. Türk dünyası ədəbiyyatı tarixinin dövrləşdirilməsi**

**məsələləri ilə də yaxından tanış olan, öz konsepsiyasını irəli sürən Isa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiya və inkişaf mərhələləri" monografiyasını ədəbi ictimaiyyət bə istiqamətdə yazılmış ciddi nəzəri tədqiqat əsəri kimi yüksək qiymətləndirir.**

## 5-1. Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinə ümumi baxış

İsa Həbibbəyli Azərbaycan ədəbiyyatı nəzəriyyəsi sahəsində dəyərli elmi-nəzəri fikirləri ilə tanınmış alim, ədəbiyyat nəzəriyyəcisidir. Azərbaycanda "Ədəbiyyat nəzəriyyəsi" dərsliklərinin müəlliflərindən biridir. Ədəbiyyat nəzəriyyəsi ilə bağlı dəyərli nəzəri fikirləri "Ədəbiyyatın tərifi", "Ədəbiyyatşunaslıq elminin şöbələrinə yeni baxış", "Azərbaycan şeirində himn və marş", "XX əsrin Azərbaycan romantik şeirində sonet janrı", "Satira ədəbi növ kimi", "Kiçik hekayə janrı-novella", "Dialog haqqında monoloq" və s. əsərlərində Azərbaycan ədəbi nəzəri fikrini orijinal elmi-nəzəri düşüncələri ilə zənginləşdirən Isa Həbibbəylinin bərədən ədəbiyyatşunas, xüsusilə ədəbiyyat nəzəriyyəcisi kimi ortaya qoyduğu nəzəri fikrlər öz tədqiqatçılarını gözləyir. Azərbaycan ədəbiyyatında sonet, marş, himn, satiranın ədəbi növü ilə bağlı Azərbaycan nəzəri fikrini göstərdiyi yeniliklər Isa Həbibbəylinin elmi-nəzəri təfəkkürünün zənginliyindən xəbər verir. T.Əli-sanoğlu fikirlərində haqlıdır ki, "Isa Həbibbəylinin ədəbi növlerin və janrların yenidən təsnif edilməsi, satiranın müstəqil ədəbi növ kimi təqdim olunmasına dair tədqiqatları da onun ədəbiyyat nəzəriyyəciliyi istiqamətdəki fəaliyyətinin göstəriciləri kimi diqqəti celb edir. Eyni zamanda Isa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı: dövrləşmə konsepsiyası və inkişaf mərhələləri"na dair geniş həcmli tədqiqatı da nəzəriyyəçi təfəkkür ilə yازılmış tədqiqat işi kimi bu aktual problemi ilk dəfə sistemli şəkildə təqdim etməye xidmet edir. Isa Həbibbəylinin "Ədəbiyyat nəzəriyyəsi" kitabındaki çoxsayılı təriflər, sxemlər və bölgülər də onun həmin istiqamətdə nəzəre çarpan fəaliyyətinin göstəriciləri" sayılır.

Eyni zamanda Isa Həbibbəyli müasir dövrde Azərbaycan ədəbiyyatşunaslıq elmində ədəbi cəreyanlara hesab olunmuş ciddi elmi-nəzəri tədqiqatların müəllifi kimi qəbul olunur. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Ədəbi cəreyanlar" sektorunu yaratması və həmin sektora özünün rəhbərlik etməsi onun ədəbiyyatının inkişafında cəreyan faktoruna xüsusi əhəmiyyət vermesinin tezahürüdür.

İsa Həbibbəyli müasir Azərbaycan ədəbiyyatşunaslığının qarşısında duran mühüm vəzifələri arasında və bu vəzifələrden biri "milli ədəbiyyat tarixinin keçidiyi çoxəsrlilik inkişaf yolunun sistemli şəkilde dövrləşdirilməsinin elmi təsnifatını hazırlanmaqdandır ibarət"

olduğunu, bunun üçün "dövrləşdirmə üzrə müasir elmi konsepsiyani hazırlamaq üçün Azərbaycan ədəbiyyatşunaslıq elmində inkişaf mövcud olan axtarışları və baxışları araşdırıb təhlil etməyin mühüm vəzifələrden biri" olduğunu söyləyir.

Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsiyle bağlı müxtəlif dövrlərde "teşəbbüslerin" müxtəliflərini, "farqli baxışlar"ın əsasında formalaşdığını qeyd edir.

Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin orta əsrlərdən yaranmış təzkirələrlə başlığı qeyd edilir. Təzkirələrdə əksini tapan müəlliflərin əsərlərindən verilmiş "şairlərin dövrü və həyatı haqqında öz əksini tapmış qeydləri ədəbiyyat tarixinin dövrləşdirilməsinin eskizləri" adlanırdı. Məmənliklərin mümkünlüyünü irəli sürür. XVIII əsrənə yaşıyib-yaratmış Lütfeli bəy Azərin "Atəşkədə" adlı təzkirəsi nümunə getirir, burada şairlərin mühütinə və tərcüməyi-halına, habelə yaradıcı qüvvələrin müəyyən prinsip əsasında qruplaşdırılmasına aid məlumatların bolluğu diqqətə çatdırır: "Ona görə de Lütfeli bəy Azərin (1722-1781) "Atəşkədə" si ədəbiyyat tarixinin mühüm mənbələrindən olan təzkirəcilikdə xüsusi bir mərhələ təşkil edir. Tedqiqatlarında göstərildiyi kimi, Azərbaycanda və Şərqi ələmində qədim dövrlərdən XVIII əsrin ortalarına qədər coğrafi bölgü əsasında ayrı-ayrı əlkələr üzrə ya-şayıb-yaratmış 842 sənətkar haqqında geniş məlumatları aks etdirən "Atəşkədə" təzkirəsi "öz mündəricasına, tərtib prinsiplərinə görə təzkirəciliklə ədəbiyyatşunaslıq arasında bir köprü təşkil edən qıymətli bir mənbədir". Sonrakı dövrlərdə yaranmış təzkirələrdə, tarixi əraşdırımlarda, ədəbiyyat tarixlərinin hazırlanmasında Lütfeli bəy Azərin "Atəşkədə" təzkirəsindən istifadə olunması, onun müəyyən etdiyi tərtib prinsiplərin nəzərə alınması araşdırılır.

XIX əsrənə başlayaraq yazılın təzkirələrdə (Seyid Əzim Şirvani, Həsənəli xan Qaradagi, Mir Möhsün Nəvvab, Məhəmmədəli Tərbiyət, Mirzə Yusif Qarabağı, Adolf Berje, Hüseyin Əfəndi Qayıbov (1830-1917) və başqalarının təzkirələrində Isa Həbibbəyli görür ki, "bütövlükde özünəqedərki çoxəsrlilik Azərbaycan ədəbiyyatı" deyil, daha çox onlara nisbətən yaxın olan XVII əsrənən sonrakı dövrə yaşıyib-yaratmış şairlərin əsərləri" toplanmış, "həmin mənbələrdə xüsusi bir dövrləşdirmə aparmağa ehtiyac olmayışdır". Lakin əvvəlki dövrlərin təzkirələri ilə müqayisədə XX əsrə meydana çıxan təzkirələrde informasiya və təhlil elementlərinin bir qədər çox olduğunu diqqətə çəkir.

(XVIII əsr təzkirələri) müxtəlif dövrlərdə yazış-yaratmış sənətkarlarla bağlı "qeydlərdən və bədii nümunələrdən şairlərin tərcüməyi-halı və yaradıcılığı ilə birləşdikdə həmin dövrlərin bədii mühütinin həyat və səciyyəvi faktlarını öyrənmək məmkündür. Orta əsr təzkirəcili, bir növ, ədəbiyyat tarixlərinin vəzifələrini yerinə yetirmişlər. Bu mənada təzkirəcilik Azərbaycan ədəbiyyatı tarixinin bünövrəsi hesab oluna bilər. Salnaməcilik tarixa, təzkirəcilik ədəbiyyat tarixinə dair mötəber mənbəşunaslıq nümunəsidir". Bu mənada Lütfeli bəy Azərin (1722-1781) təzkirəsini daha dəyərli bilən tədqiqatçılarının fikirləriyle (Azərbaycanda və Şərqi ələmində qədim dövrlərdən XVIII əsrin ortalarına qədər coğrafi bölgü əsasında ayrı-ayrı əlkələr üzrə yaşıyib-yaratmış 842 sənətkar haqqında geniş məlumatları aks etdirən "Atəşkədə" təzkirəsi "öz mündəricasına, tərtib prinsiplərinə görə təzkirəciliklə ədəbiyyatşunaslıq arasında köprü təşkil edən qıymətli bir mənbədir") hemrəydir, "sonrakı dövrlərdə yaranmış təzkirələrdə, tarixi

niş anlayış", "bütövlükde Azərbaycan xalqının içtimai-tarixi və mənəvi təkmil proseslərini obyektiv şəkildə mərhələlər üzrə dərk və şərh etməyə imkan yaradın əhəmiyyətli vəzifə" bilir.

Ədəbiyyat tarixçiliyi baxımından da dövrləşdirmənin "Azərbaycan ədəbiyyatşunaslıq elmində inkişaf dialektikası ilə yanaşı, həm də ədəbiyyatda gedən proseslərin daxili qanunauyğunluqları ilə üzvi əlaqədə öyrənilməsini" şərtləndiriyini yazar. Bu fikirdən ki, "natice etibarilə keçmiş mərhələlərin davamlı ənənələri və dərslərinin özündə sonrakı proseslərin inkişafına göstərdiyi təsisi, verdiyi təhliləri müəyyən edib ədəbi fikri daha irəliyə istiqamətləndirmək üçün də dövrlər üzrə təsnifatlandırma zoruridir. Ona görə de dövrləşdirmə üzrə müasir elmi-nəzəri konsepsiyani hazırlamaq üçün Azərbaycan ədəbiyyatşunaslıq elmində inkişaf mövcud olan axtarışları və baxışları araşdırıb təhlil etmək mühüm vəzifələrindən biridir".

Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinə dair tarixin müxtə-



lif dönmələrində mövcud olan fərqli baxışları diqqətə çəkən alim orta əsr təzkirələri üzərində apardığı müsahidələrə, əraşdırımlara əsasən bu prosesə hələ orta əsrlərdə yaranmış təzkirələr" başlanmış olduğu qənaətinə gəlir. Həmin təzkirələrdə (Sam Mirzə Səfəvi, Əhdi Bağdadi, Lətifi Kastamonulu (XVI əsr), Sadiq bəy Sadiq (XVII əsr), Əbu Talib xan Təbrizinin

(XVIII əsr təzkirələri) müxtəlif dövrlərdə yazış-yaratmış sənətkarlarla bağlı "qeydlərdən və bədii nümunələrdən şairlərin tərcüməyi-halı və yaradıcılığı ilə birləşdikdə həmin dövrlərin bədii mühütinin həyat və səciyyəvi faktlarını öyrənmək məmkündür. Orta əsr təzkirəcili, bir növ, ədəbiyyat tarixlərinin vəzifələrini yerinə yetirmişlər. Bu mənada təzkirəcilik Azərbaycan ədəbiyyatı tarixinin bünövrəsi hesab oluna bilər. Salnaməcilik tarixa, təzkirəcilik ədəbiyyat tarixinə dair mötəber mənbəşunaslıq nümunəsidir". Bu mənada Lütfeli bəy Azərin (1722-1781) təzkirəsini daha dəyərli bilən tədqiqatçılarının fikirləriyle (Azərbaycanda və Şərqi ələmində qədim dövrlərdən XVIII əsrin ortalarına qədər coğrafi bölgü əsasında ayrı-ayrı əlkələr üzrə yaşıyib-yaratmış 842 sənətkar haqqında geniş məlumatları aks etdirən "Atəşkədə" təzkirəsi "öz mündəricasına, tərtib prinsiplərinə görə təzkirəciliklə ədəbiyyatşunaslıq arasında köprü təşkil edən qıymətli bir mənbədir") hemrəydir, "sonrakı dövrlərdə yaranmış təzkirələrdə, tarixi

xi arasında əraşdırımlarda, ədəbiyyat tarixlərinin hazırlanmasında Lütfeli bəy Azərin "Atəşkədə" təzkirəsində müeyyən etdiyi tərtib prinsiplərindən istifadə olunmuşdur.

XIX əsrden başlayaraq Azərbaycan ədəbiyyat tarixçiliyinin yeni mərhələyə qədəm qoymuşunu, yaranan təzkirələrdə verilən məlumatlar geniş olmaqla yanaşı, elmi xarakter daşıdığını yazır və bunu da maarifçilik hərəkatının inkişaf ilə bağlayır. Bu dövr təzkirələrdə müssələrləri haqqında məlumat verməklə yanaşı, təzkirəciliklərin sənətkarların tərcüməyi-halıyla yanaşı, əsərlərinə dair təhlillərə də yer verdiniğini görür.

Seyid Əzim Şirvani (1835-1888), Həsənəli xan Qaradagi (1848-1929), Mir Möhsün Nəvvab (1833-1918), Məhəmmədəli Tərbiyət (1877-1940), Mirzə Yusif Qarabağı (1798-1864), Adolf Berje (1828-1886), Hüseyin Əfəndi Qayıbov (1830-1917) və başqalarının təzkirələrində Isa Həbibbəyli görür ki, "bütövlükde özünəqedərki çoxəsrlilik Azərbaycan ədəbiyyatı deyil, daha çox onlara nisbətən yaxın olan XVII əsrden sonrakı dövrə yaşıyib-yaratmış şairlərin əsərləri" toplanmış, "həmin mənbələrdə xüsusi bir dövrləşdirmə aparmağa ehtiyac olmayışdır". Lakin əvvəlki dövrlərin təzkirələri ilə müqayisədə XX əsrə meydana çıxan təzkirələrde informasiya və təhlil elementlərinin bir qədər çox olduğunu diqqətə çəkir.

XIX əsr təzkirəciliyindən ədəbiyyat tarixçiliyinə doğru atılan addımları arasındadır. Bu cəhətdən yaziçi, tarixçi alim və içtimai xadim Abbasqulu ağa Bakıxanov (1794-1846) "Azərbaycanda milli ədəbiyyat tarixi yaratmaq ilk təşəbbüskarı kimi yüksək qiymətləndirir. "Böyük mütefəkkirin məşhur "Gülüstani-İrəm" kitabında verilmiş "Şirvan və ona qonşu olan vilayatlarda yetişmiş təlifat sahibi (kitablar, əsərlər müəllifi - İ.H.)" və ya başqa bir məziyyətə malik şəxslərin tərcüməyi halları haqqında" adlanan bölümədə bir sıra tanınmış ədəbiyyat adamlarının həyat və yaradıcılığına dair məlumatlar və təhlillər öz əksini tapmışdır. Abbasqulu ağa Bakıxanov əlkəmizin çoxəsrlilik tarixinə hər edilmiş "Gülüstani-İrəm" kitabını yazmaqla Azərbaycan tarixşunaslığının Herodotu olmaq vəzifəsini həyata keçirmiştir. Eyni zamanda Abbasqulu ağa Bakıxanov bədii əsərlər müəllifi olan şəxslərin tərcüməyi-hal və yaradıcılıqları haqqındaki tədqiqatları ilə Azərbaycanda bioqrafik ədəbiyyat tarixçiliyinin bünövrəsini yaratmışdır".

Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" kitabındaki ədəbiyyat materiallarının "tarixlik prinsipi əsaslanaraq yazılmış təbii olsa da, bu fakturun ədəbiyyat tarixçiliyi baxımından da" mühüm əhəmiyyət kəsb etdiyini, Abbasqulu ağa Bakıxanovun bu yanaşmasının "ədəbiyyat tarixlerinin hazırlanmasında mühüm şərtlərdən biri kimi qəbul edilmiş ədəbi-tarixi proseslərin reallıqlarının nezəre alınması prinsipinin" mahiyyətini ifadə etdiyini xatırladır.

(Davamı var)

Gülxani PƏNAH